

Bismilləhirrahmənrərahim

"Qədərdən qaçmaqda qədərdən qurtulmaq olmaz. Lakin salehlərin duası başa gələn və gələcək bəla və müsibətlərin sovuşmasına və aradan qalxmasına vəsələ olur. Ona görə də, ey Allahın bəndələri, dua edin." (Tirmizi Dəavat, 101; İbn Hənbəl, Müsnəd, 5/224.)

– Qurani-Kərimdən dua ayələri –

أَنِّي مَسْنِي الضُّرُّ وَأَنْتَ أَرْحَمَ الرَّاحِمِينَ

Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin ən rəhmlisən!" (Ənbiya,83)

أَنْ لَا إِلَهَ إِلَّا أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ

(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm) (Ənbiya, 87)

رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ

Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!) (Ənbiya, 89)

رَبِّ إِنِّي لِمَا أَنْزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ

Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam! (Qasas, 24)

رَبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَلْ لِي مِنْ لَدُنْكَ سُلْطَانًا نَصِيرًا

Ey Rəbbim! Məni daxil edəcəyin yerə doğruluqla daxil et, məni çıxaracağın yerdən də doğruluqla çıxart. Dərgahından mənə bir yol göstərib kömək et!" (İsra, 80)

رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا

Ey Rəbbim! Onlar (valideynlərim) məni körpəliyimdə (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et! (İsra, 24)

رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَصْلِحْ لِي فِي ذُرِّيَّتِي إِنِّي تُبْتُ إِلَيْكَ وَإِنِّي مِنَ الْمُسْلِمِينَ

Ey Rəbbim! Həm mənə, həm də ata-anama əta etdiyən nemətlərə şükür etmə yolunu göstər. Sənin razı qalacağın gözəl işlər görmək üçün mənə yol göstər. Mənə dininə bağlı, əməlisaleh nəsil nəşib eylə! Rəbbim! Sənin qarına gəldim və şübhəsiz ki, mən müsəlmanlardanam! (Özümü cani-dildən Allaha təslim edənlərdənəm!) (Əhqaf,15)

مَوْلَايَ صَلِّ وَ سَلِّمْ دَائِمًا أَبَدًا – عَلَى حَبِيبِكَ خَيْرِ الْخَلْقِ كُلِّهِمْ
هُوَ الْحَبِيبُ الَّذِي تُرْجَى شَفَاعَتُهُ – لِكُلِّ هَوْلٍ مِنَ الْأَهْوَالِ مُفْتَحَمٍ
وَ صَلِّ إِلَهِي كُلِّ يَوْمٍ وَ سَاعَةٍ – عَلَى الْمُصْطَفَى الْمُخْتَارِ مَا نَسَمَةٌ سَمَتْ
وَ صَلِّ عَلَى الْمُخْتَارِ وَ الْأَلِ كُلِّهِمْ – كَعَدِّ نَبَاتِ الْأَرْضِ وَ الرِّيحِ مَا سَرَتْ
وَ صَلِّ صَلَاةً تَمَلُّهُمُ الْأَرْضُ وَ السَّمَاءُ – كَوَيْلِ غَمَامٍ مَعَ رُغُودِ تَجَلُّجَلَتْ
فَيَكْفِيكَ أَنَّ اللَّهَ صَلَّى بِنَفْسِهِ – وَ أَمَلَاكَهُ صَلَّى عَلَيْهِ وَ سَلَّمَتْ

Səlat və salam et Mövlam daimi Sən ona,
Ən xeyirli yaranmış son Peyğəmbər olana!
Baş verir nə zaman ki qəflətən bir təhlükə
Ümidimiz onadır, onun şəfaətinə,
Səlat et! Uca Rəbbim hər saat, hər an ona,
Hər nəfəsdə salam et O böyük Mustafaya,
Salam olsun seçilmiş, O böyük Rəsuluna,
Onun nur tək parlayan alinə, əshabına,
Yer üzündə nə qədər bitki var, əsən külək,
Onların sayı qədər salam et dolsun ürək
Elə bir səlat et ki bürüsün yeri, göyü,
Çaxan şimşəklərlə boşalan yağmur kimi,
Allah səlat etmişdir, bu özü sənə yetər,
Mələk, Yer, Ərş hamısı Sənə salam edərlər!

اللَّهُمَّ عَافِنِي فِي بَدَنِي، اللَّهُمَّ عَافِنِي فِي سَمْعِي، اللَّهُمَّ عَافِنِي فِي بَصَرِي، لَا إِلَهَ إِلَّا أَنْتَ.
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكُفْرِ، وَالْفَقْرِ، وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ، لَا إِلَهَ إِلَّا أَنْتَ
Allahım! Bədənim, qulağımı, gözümü salamat eyl! Səndən başqa məbud yoxdur.
Allahım! Küfrdən və yoxsulluqdan Sənə sığınırım. Qəbir əzabından Sənə
sığınırım. Səndən başqa məbud yoxdur!

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ. اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لَا يَنْفَعُ وَمِنْ قَلْبٍ لَا يَخْشَعُ وَمِنْ
نَفْسٍ لَا تَتَّسِعُ وَمِنْ دَعْوَةٍ لَا يُسْتَجَابُ لَهَا. اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَمِلْتُ وَمِنْ شَرِّ
مَا لَمْ أَعْمَلْ اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ وَتَحَوُّلِ عَافِيَتِكَ وَفَجْأَةِ نِقْمَتِكَ
وَجَمِيعِ سَخَطِكَ يَا رَحْمَنُ يَا رَحِيمُ يَا ذَا الْجَلَالِ وَالْإِكْرَامِ يَا حَيُّ يَا قَيُّوْمُ. اللَّهُمَّ إِنِّي
أَعُوذُ بِكَ مِنْ الْهَدْمِ أَعُوذُ بِكَ مِنَ التَّرَدِّي أَعُوذُ بِكَ مِنَ الْعَرْقِ وَالْحَرَقِ وَالْهَرَمِ وَأَعُوذُ بِكَ
مِنْ أَنْ يَتَخَبَّطَنِي الشَّيْطَانُ عِنْدَ الْمَوْتِ وَأَعُوذُ بِكَ مِنْ أَنْ أَمُوتَ لَدِيْعًا. اللَّهُمَّ إِنِّي أَعُوذُ
بِكَ مِنْ مُنْكَرَاتِ الْأَخْلَاقِ وَالْأَعْمَالِ وَالْأَهْوَاءِ وَالْأَدْوَاءِ. اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ غَلْبَةِ
الدَّيْنِ وَغَلْبَةِ الْعَدُوِّ وَشِمَاتَةِ الْعِبَادِ. اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ وَالْعَجْزِ وَالْكَسَلِ
وَالْحَبْنِ وَالْبُخْلِ وَضَلْعِ الدَّيْنِ وَغَلْبَةِ الرِّجَالِ. اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لَا يَنْفَعُ وَمِنْ
قَلْبٍ لَا يَخْشَعُ وَمِنْ دُعَاءٍ لَا يَسْمَعُ وَمِنْ نَفْسٍ لَا تَتَّسِعُ وَمِنْ الْجُوعِ فَإِنَّهُ بِنَسِ الضَّجِيعِ،
وَمِنْ الْخِيَانَةِ فَلِبَسِ الْبِطَانَةِ، وَمِنْ الْكَسَلِ وَالْجُبْنِ وَالْبُخْلِ وَمِنْ الْهَرَمِ وَمِنْ أَنْ أُرَدَّ إِلَى
أَرْذَلِ الْعُمْرِ وَمِنْ فِتْنَةِ الدَّجَالِ وَعَذَابِ الْقَبْرِ وَفِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ. اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ
قُلُوبًا أَوْاهَةً مُحِبَّةَةً مُنِيبَةً فِي سَبِيلِكَ. اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ مُوجِبَاتِ رَحْمَتِكَ وَعَزَائِمِ
مَغْفِرَتِكَ وَالسَّلَامَةَ مِنْ كُلِّ آثِمٍ وَالْغَنِيْمَةَ مِنْ كُلِّ بَرٍّ وَالْفَوْزَ بِالْجَنَّةِ وَالتَّجَاةَ مِنَ النَّارِ
اللَّهُمَّ صَلِّ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَعَلَى إِخْوَانِهِ مِنَ النَّبِيِّينَ وَالْمُرْسَلِينَ وَعَلَى آلِهِ وَأَصْحَابِهِ.
وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ.

Rəhman və Rəhim Allahın adı ilə!

Allahım! Faydasız elmdən, ürperməyən qəlbdən, doymaq bilməyən nəfisdən və cavabsız qalan duadan Sənə sığınırım. İşlədiyim və işləmədiyim günah əməllərin şərindən Sənə sığınırım.

Allahım, bildiyim və bilmədiyim şeylərin şərindən də yenə Sənin rəhmətinə iltica edirəm! Ey Rəhman və Rəhim, Cəlal və Kərəm sahibi, Hayy və Qəyyum olan Allahım! Nemətinin əldən çıxmasından, güzəranımın pisləşməsindən, əzabının qəfil başımızın üstünü aldırmasından və qəzəbinə tuş gəlməkdən Sənə sığınırım.

Allahım, uçqun altında qalmaqdan, büdrəyib yığılmaqdan və yumalanmaqdan Sənə sığınırım. Boğulmaqdan, yanmaqdan, qocalıb əldən düşməkdən Sənə sığınırım. Ölüm əsnasında şeytanın toxunmasından Sənə sığınırım. İlan, əqrəb kimi heyvanların sancması ilə ölməkdən də Sənə sığınırım.

Allahım, arzuolunmaz davranışlardan, nəfsin arzu və istəklərindən, sağalmaz və dözülməz xəstəliklərdən Sənə sığınırım.

İlahi, borc içində üzməkdən, düşməyə məğlub olmaqdan və onun başıma gələn müsibətlərə sevinməsindən Sənə sığınırım.

Hər cür üzüntü, dərd, kədər, acizlik, tənbellik, qorxaqlıq, xəsislik, borc altında əzilmək və başqalarının məni üstələməsindən Sənə sığınırım.

Faydasız elmdən, titrəməyən qəlbdən, eşidilməyən duadan, doymaq bilməyən nəfisdən, acliğa düşər olmaqdan – o nə qədər pis yoldaşdır, xəyanətdən – o da nə qədər pis sirdaşdır, tənbellikdən, qorxaqlıqdan, xəsislikdən, qocalıb taqəti kəsilməkdən, həddən artıq yaşlaşıb xərifləməkdən, Dəccalın fitnəsindən, qəbir əzabından, həyatın və ölümün fitnəsindən Sənə sığınırım.

Allahım, Səndən hər zaman ahu-əfqanla yalvaran, Sənə ehtiram hissi ilə dopdolu və daima Sənin dərgahına yönələn qəlb istəyirik.

Allahım, bizə Rəhmətini çəkən şeyləri, məğfirətinə vəsilə olan əməlləri, hər cür günahdan uzaq olmağı, hər cür yaxşılıqları etməyi nəsib eylə! Bizi Cənnəti qazanıb Cəhənnəmdən qurtulan bəndələrindən eylə!

Allahım! Peyğəmbərimiz Həzrəti Məhəmmədə və cəmi nəbi və rəsullara,
Onun pak əhli-beytinə və əshabına salət eylə.
Bütün həmdlər, təriflər aləmlərin Rəbbi Allahadır.

"Kimə dua qapısı açılmışsa, ona rəhmət qapıları da açılmışdır. Bəndənin Allahdan istədiyi (dünyəvi nemətlər arasında) Allahın ən çox sevdiyi şey afiyətdir. Dua başa gələn və ya gələ biləcək hər cür (müsibətin) sovuşmasında faydalıdır. Allahın qəzasını yalnız dua dəf edər. Demək, dua etmək biz bəndələr üçün vacibdir." (Tirmizi, Dəavat, 112)

اللَّهُمَّ إِنَّكَ ابْتَدَأْتَ الْخَلْقَ مِنْ غَيْرِ حَاجَةٍ بِكَ إِلَيْهِمْ، ثُمَّ جَعَلْتَهُمْ فَرِيقَيْنِ فَرِيقًا
لِلنَّعِيمِ وَفَرِيقًا لِلسَّعِيرِ، فَاجْعَلْنِي لِلنَّعِيمِ وَلَا تَجْعَلْنِي لِلسَّعِيرِ. اللَّهُمَّ إِنَّكَ خَلَقْتَ
الْخَلْقَ فِرْقًا وَمَيَّزْتَهُمْ قَبْلَ أَنْ تَخْلُقَهُمْ فَجَعَلْتَ مِنْهُمْ شَقِيًّا وَسَعِيدًا وَغَوِيًّا
وَرَشِيدًا، فَلَا تُشَقِّنِي بِمَعَاصِيِّ إِلَيْكَ. اللَّهُمَّ إِنَّكَ تَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ قَبْلَ
أَنْ تَخْلُقَهَا، فَلَا مَحِيصَ لَهَا مِمَّا عَلِمْتَ، فَاجْعَلْنِي مِمَّنْ تَسْتَعْمِلُهُ بِطَاعَتِكَ.
اللَّهُمَّ إِنَّ أَحَدًا لَا يَشَاءُ حَتَّى تَشَاءَ، فَاجْعَلْ مَشِيئَتَكَ أَنْ أَشَاءَ مَا يُقَرِّبُنِي إِلَيْكَ
اللَّهُمَّ إِنَّكَ قَدَّرْتَ حَرَكَاتِ الْمِعَادِ، فَلَا يَتَحَرَّكُ شَيْءٌ إِلَّا كَمَا قَدَّرْتَ، فَاجْعَلْ
حَرَكَاتِي فِي تَقْوَاكَ. اللَّهُمَّ إِنَّكَ خَلَقْتَ الْخَيْرَ وَالشَّرَّ، وَجَعَلْتَ لِكُلِّ وَاحِدٍ
مِنْهُمَا عَامِلًا يَعْمَلُ بِهِ، فَاجْعَلْنِي مِنْ خَيْرِ الْقَسْمَيْنِ. اللَّهُمَّ إِنَّكَ خَلَقْتَ الْجَنَّةَ
وَالنَّارَ، وَجَعَلْتَ لِكُلِّ وَاحِدٍ مِنْهُمَا أَهْلًا، فَاجْعَلْنِي مِنْ سُكَّانِ جَنَّتِكَ. اللَّهُمَّ
إِنَّكَ إِنْ أَرَدْتَ بِقَوْمٍ الضَّلَالَ وَضَيَّقْتَ بِهِ صُدُورَهُمْ، فَاشْرَحْ صَدْرِي لِلْإِيمَانِ
وَزَيِّنْهُ فِي قَلْبِي. اللَّهُمَّ إِنَّكَ دَبَّرْتَ الْأُمُورَ، فَجَعَلْتَ مَصِيرَهَا إِلَيْكَ، فَأَحْسِنِي بَعْدَ
الْمَوْتِ حَيَاةً طَيِّبَةً وَقَرِّبْنِي إِلَيْكَ زُلْفَى. اللَّهُمَّ مَنْ أَصْبَحَ وَأَمْسَى ثِقْتُهُ وَرَجَاؤُهُ
غَيْرَكَ، فَإِنَّكَ تَقْنِي وَرَجَائِي، وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ.

Allahım! Sən ehtiyacın olmaya-olmaya insanları yaratdın. Kimi saleh əməllər işləyib cənnətlik oldu, kimisi də günah işləməkdən əl çəkməyib Cəhənnəmə yuvarlandı. Ey Rəbbim, nə olar, bu aciz bəndəni Cəhənnəm əzabından hifz eylə və Cənnətə layiq qullarından et! Allahım! İnsan övladını var edən Sən, yaratmadan əvvəl kimin yaxşı işlər görüb səid, kimin də pis yollara düşüb şaki (üsyankar) olacağını bilən də yalnız Sənsən. Ey Rəbbim, qapına gəldim, bu əfvinə möhtac bəndəni bilərək ya da bilməyərək işlədiyi günahlar üzündən şakilərdən eyləmə! Allahım, hər kəsin dünyada necə əməllər işləyəcəyini onları yaratmazdan əvvəl əzəli elminlə bilir və görürdün. Ey Rəbbim, inayətini bizdən əsirgəmə. Bu aciz bəndəni daima təqva dairəsi içində, Sənin dininə xidmət edənlərdən eylə! Allahım, Sən bir şeyi diləmədən kimsə onu istəyə bilməz. Allahım, daima Sənə yaxınlaşdıran əməllər işləməyimi murad et!

Sonsuz Qüdrət sahibi Allahım! Bütün varlığın hərəkətini tənzim edən yalnız Sənsən. Sənin muradın olmasa, heç bir şey hərəkət edə bilməz. Allahım, bütün hal və hərəkətimi razılığın istiqamətində və təqva dairəsində eylə. Allahım, xeyiri yaradan da Sən, şəri yaradan da Sənsən. Sənin bəzi bəndələrin xeyir yolunu, bəziləri də şər yolunu tutdular. Ey Rəbbim, Sən məni həmişə xeyir yolunda çalışanlardan et! Allahım, Cənnəti yaradan Sən, Cəhənnəmi yaradan da Sənsən. Bəzilərini Cənnətə layiq etdin, bəziləri də etdikləri günahları ucbatından Cəhənnəmə yuvarlandılar. Ey Rəbbim, Sən bu naçar qulunu Cənnət sakinlərindən et! Allahım, Sən dilərsən, layiq olanları zəlalət çöllərində dolaşdırar və qəlblərinə aramsız olaraq sıxıntı salarsan. Nə olar, ey Rəbbim, mənim köksümü imana aç ki, imanın gözəlliklərini könlümdə hiss edim! Allahım! Bütün işləri istədiyin səmtə yönəldən Sənsən və dönüş də yalnız Sənədir. Aqibətimi xeyirli, axirət həyatımı gözəl eylə və məni müqərrəb bəndələrinin arasına daxil et, Ucalardan uca Rəbbim! Qoy, istəyən istədiyi qapını döysün, ancaq mənim bir tək arxa-dayağım, ümid-güman yerim var, o da Sənsən. Əzəmət taxtının sultanı, əsl güc və qüvvət sahibi də yenə Sənsən! Amin!

Ana və ataya qayğı ömrü uzadar, yalan danışmaq ruzini azaldar, dua qəzaya qalxan olar. (Buxari, "Məvaqitus-salat", 5; Müslim, "İman", 137; Əbu Davud, "Ədəb", 130)

İnsan, əlini açaraq Allahdan xeyirli bir şey istəyərsə, Uca Allah, bəndəsinin əlini boş geri çevirməkdən həya edər. (Tirmizi)